



## Rusiyann Suriyaya yeni sgr gndrm planı

Minsk" gmisinin Aralq dnizin AB-da keirilck nv sammiti rfsind yollanmas tsadf bnmzmir v"  
.Rusiyann Suriyadan geri kilmk qrarna bh klgsi salr

### AranNews- Rus Donanmasna aid 127 nmrlı dy gmisi "Minsk" stanbul boazn kerk, Mrmr .dnizin daxil olub. Gminin son mnzilinin Aralq dnizi olaca ksizdir

.ciddi thiksizlik tdbirlril boazdan ken gminin gyrttsind xeyli sayda sgr olduu bildirilir Halbuki, bu ayn 15-d Rusiya prezidenti aqlama verrk, hrbi qvvlrini Suriyadan geri kcklriini aqlamad. ndis birdn bir bir rus gmisinin ii dolu sgrl Aralq dnizin sfri, tbii ki, ordu

.mnsublarnn yaz ttlini qumsal sularda keirmk mqsdindn irli glmir Baxmayaraq ki, szgedn aqlamasyla hr ksi tccblndir Putinin bu qrar mxtlif sbblr izah

.olunmu, hr ksd, Suriyada slhn tmin olunacana inam yaratmd Bu inam hm rus rsmilrinin, hm d mstqil ekspertlrin rhlri d qvvtlnadir. Rusiyann rsni mvqeyin gr, Suriyadak hrbi qvvlri z missiyasn tamamlam, "legitim hakimiyyt" qar dyn "terrorular" ziftdikdn sonra ev qaytman yolu grnmd. Mstqil ekspertlr is bu addm AB-la

aparlan gizli danqlarn nticci kimi qbul edirdilr. Sonradan mlum olmudu ki, dorudan da, qrar verilmmidn bir ne gn qabaq AB Mrkzi Kfiyyat darsinin rhbri Moskvada olub v Iknin

.qrarvericiliyl mxtlif msllri mzakir masasna yatr Msly bu konteksdn nzs salanda v yekun nticli mumildirnd ortaya bel bir mnzr xr: Rusiya AB-dan hanssa gzt qoparmaq n "blef" edib. "Minsk" gmisinin Arala gndrlimsi is Rusiyann .istdiyini tam almadn gstrir

slind vvl gndn rus ordusunun Suriyadan tamamil xmad blli idi. AB-n raq v Suriyadak hrbi qvvlrinin komandirlrinin dilindn sslnn bzi faktlar rsni Moskvann sgrlrlini geri kmk niyytinin gzdn prd asmaqdan baqa bir ey olmadn gstrirdi. Aqlamalara gr, hmin qrardan sonra rus hava qvvlrinin sadc kiik bir hisssi blgdn xarldm- 50-60 tyyardn sadc 10-u. Suriyadak rus

.ordusunun sas gc is yen d Kremlndn gln taprqlar yerin yetirmk n dy hazr vziyytd gzlyirdi Minsk" gmisinin ii dolu sgrl Suriyann Aralq dnizi sahillrin sfr xmas da Rusiyann geri" kilmk qrarna bh klgsi salr. Onun Suriyadan tyyarlri xarb, dniz gcn mhkmldirmsi v blgy znn xeyli sayda dniz piyadalarndan gndrmsi bundan sonrak hrbi mliyyatlarnn xarakteri bard kifayt qdr "ip ucu" verir. Hrbi gclrin bu kild dyidirilmsi bel qnat formaladrr ki, Rusiya artq yalnz hava mliyyatlaryla kifaytlmyck, bombardmanla dmni ziftdiyi blglr nzarti tam tmin

.etmk n quru hrkatna da balayacaq Suriyaya gndrln rus sgrlrlinin sasn dniz piyadalarndan ibart olmas is nvbti mrhlnin corafiyas bard d mlahiz yrtmy imkan verir. Byk ehtimalla, rus ialna mruz qalmas gzlniln bu corafiya Aralq dnizi sahillri olacaq. nki dniz piyadalarndan hrbi manevr qabiliyytin yiylndikli sahrl sahillrdir v onlar Suriyann ii kimi dal-dal, shral razilrd istnil effektd dy .apara bilmzlr

Aralq dnizi sahillrini seilmsi d tsadf oxamr. Bir sra yazlarmzda qeyd etdiyimiz kimi, dnya dvlti olma yolunda isti dnizlr xmaq tarix boyu Rusiyann imperialist hdflrindn olub. I Pyotrun dvrndn indiy qdr dyiilmdn qalan bu hdflr Rusiyan Aralq dnizin kir. nki hr trfdn quruyla v ilin byk qismini buz altnda keirn imal dnizliyl hat olunan Iknin okeanlara, qlobal dniz ticarti marrutuna n rahat alan qaps Qara dnizdn Mrmry, ordan is Ege v Aralq dnizin x imkandr. Iknin uzaq rq hisssinin ald Sakit okean hm snaye mrkzlrlindn xeyli araldr, hm d tamamil AB donanmasnn hakimiyetti altndadr. Rusiya AB-n hrbi dniz qvvlrinin ovcunda tutduu qlobal su hegemoniyasnn dmir prdsini yalnz Aralq dnizindn yara bilr. stlik, istr I, istrs d II Dnya mhariblind imzalanan anlamalar imal qonumuza bu dniz donanma .xarmaq hququ verir

Aralq sahili boyunca z su hegemoniyasnn thiksizliyini qorumaq n Rusiyan Suriya sahillrin dniz piyadalar gndrmsinin bir baqa sbbi Trkiy il grin mnasiblri sngimy .qoymamaq, diri tutmaqdr. Onun NATO zv olan Trkiyyl icmsi is iki sbbdn qaynaqlanr vvla, z trafnda yaradldn dndy mbrin-qrb cbhsi qvsnn n zif hlqsinin Trkiy olduunu fikirlir. stlik, Trkiy Avropa il Asiyann tam birlm nqtsind yerldiyindn, cbh xttinin mhz burdan

.yarimas hr iki qitd yaana bilck "xoaglmz" hadislr nzart etmk imkan verr kincisi, znn enerji strategiyasnn-Avropan rus qazndan asl vziyyt salmaq siyastinin alternativlrinin qarsn bu corafiyalara nzarti tam tmin edcyi halda ala bilr. vvlki yazlarmzda zrind daha trafl duraraq, qeyd etdiyimiz kimi, Avropann enerji tminatnda rus hegemoniyasnn nn ksmk n AB ran krfzi qaznn bu qity danmasnda maraqldr. Bu qaz marrutlarnn Suriya v Trkiy razilrindn kerk daha rahat kild z nvanna atdrimaq imkan var. Rusiya is szgedn perspektiv znn n byk bazarlarn itirmsi, iqtisadi tinliklr irisind mhv olmas .kimi baxr

Minsk" in Aralq dnizin sfr bu ayn son gn AB-da keirilck nv sammiti rfsind yollanmas da" .tsadf bnzmir

Znnimizc, nv sammitind itirakdan imtina edn Putinin z trs gediini Aralq dnizin nzart siyastil qvvtldirmsi aq qardurmaya hazr olduu mnasna glir. O da tsadfi deyil ki, AB Dvlt Departamentinin Putinin nv sammitind itirakdan imtinasn "zntcrid" kimi qiymtlndirmsini rsmi Moskva cavabsz qoymad, dnyann sas nv Iklrindn biri olduunu Vainqtona .xatrladaraq, kimi ndn tcrid etmsin istehza il yanad